

*Azərbaycan Respublikası Təhsil nazirinin
21 yanvar 2015-ci il tarixli, 36 nömrəli
müraciət sənədi ilə təsdiqlənmişdir*

Uşaqların İlahinin Respublika Müsabiqəsinin Sənədi

I. Ümumi müddəalar

Bu sənəd istedadlı uşaqların üz çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaqların yaradıcılıq mərkəzlərində daha genişləndirilməsi, uşaqların yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili qaydalarını müəyyənləşdirir.

II. Müsabiqənin təşkili və keçirilmə qaydaları

2.1. Müsabiqənin təşkilatı ümumi rəhbərlik Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

2.2. Müsabiqə 2 mərhələdə keçirilir.

Müسابiqənin I mərhələsi - rayon (şəhər) mərhələsi 2015-ci ilin yanvar ayında keçiriləcəkdir.

2.3. Müsabiqə aşağıdakı yaradıcılıq növləri üzrə keçirilir:

I. Dekorativ təbii sənət - tikmə, milli tikmə, dekorativ kompozisiya, makrame, toxuma, xalça, bədii oyuncaq, aca üz rind oyma, üz rind rəsm, aplikasiya, kağızdan bədii konstruksiya (oriqami), metal üz rind oyma, muncuqla işləmə;

II. Dizayn – biçim -tikmə, paltarın modelləndirilməsi, gələcək üçün paltar, evin interyeri, məhsul nişanı;

III. Floristika - (nəbatat aləmi) - müxtəlif güllərdən və bitkilərdən, tumlardan, təbii məhsullardan ikebana, kompozisiyaların hazırlanması.

Qeyd: tirakçılar yuxarıda göstərilən növlərdən yalnız biri üzrə müsabiqədə iştirak edə bilər.

2.4. Müsabiq nin I m rh l sind h r yaradıcılıq növü üzr I v II yer layiq göröl n l i l ri respublika m rh l sind i tirak etm k hüququ qazanır.

Qalib i l r 13 fevral 2015-ci il tarixin d k Bakı h ri 46 nömr li M kt bd nk nar T rbiy i M rk zin (ünvan: S m d Vur un küç si, 94) t qdim edilm lidir.

2.7. T qdim olunan i l rin üz rind kompüterd çap olunmu formada t rtibata x l l g tirm d n etiketl r yapı dırılmalıdır. Etiketd agirdin adı, soyadı, atasının adı, ya ı, t hsil aldı ı mü ssis , m ul oldu u d rn yin adı, t qdim etdiyi i in növü v adı yazılmalıdır. Etiket Times New Roman rifti il 15 ölçüd yazılmalıdır. Etiket 5x10 sm ölçüd olmalıdır.

2.8. Müsabiq nin I m rh l sinin qalibl ri müvafiq t hsil öb l ri (idar l ri), ilk pe -ixtisas t hsil, internat m kt bl ri, Nazirliyin birba a tabeliyind olan ümumt hsil m kt bl ri v yaradıcılıq m rk zl rind yaradılmı münsifl r hey ti t r find n mü yy n edilir.

2.9. Müsabiq nin II m rh l sinin - respublika m rh l sinin qalibi olmu i tirakçılarn v onları mü ayi t ed c k nümay nd nin ezamiyy x rcl ri rayon (h r) t hsil öb l ri (idar l ri), müvafiq ilk pe -ixtisas t hsil mü ssis si v internat m kt bl ri t r find n öd nilir.

II. Müsabiq i tirakçılarn

3.1. Müsabiq d ümumt hsil, internat n kt bl rinin, ilk pe -ixtisas t hsil mü ssis l rinin 6-10, 11-14, 15-18 ya arası agirdl ri i tirak edir:

III. Qalibl rin mükafatlandırılması

4.1. Müsabiq nin Respublika m rh l sinin qalibl rinin seçilm si T kilat Komit sinin razılı ı il yaradılmı münsifl r hey ti t r find n h yata keçiril c kdir.

Qeyd: Müsabiq d qalibl rin seçimi il ba lı mübahis li m s l l r yaranarsa, T kilat Komit si t r find n h min mübahis li m s l l r yenid n baxılacaqdır.

4.2. Müsabiqənin I mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar müvafiq rayon (hər) təhsil öbələri (idarələri), Nazirliyin birbaşa tabeliyində olan internat məktəbləri, ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən diplomla mükafatlandırılır.

4.3. Respublikamızda hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.